

Cəbi Bəhramov: Bakı nefti olmasaydı heç bir tank, heç bir təyyarə yerindən tərəpənməzdi

İkinci Dünya müharibəsi bəşəriyyətin XX əsrde üzəndiyi ən ağır və dəhşətli hadisə olmuşdur. Faşizm üzərində qazanılan tarixi Qələbə asan başa gəlməmiş, hərbi əməliyyatların başlandığı ilk gündən bütün Sovet xalqları ilə birlidə cəbhəyə yola düşmüş həmvətənlərimizin rəşadəti və hünəri bahasına qazanılmışdır. Mühəribədə iştirak edən yüz minlərlə oğul və qızlarımızın təxminən yarısı döyüslərdə həlak olmuşdur.

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov İkisahil.TV-yə açıqlamasında bildirdi ki, zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan ikinci Dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini elə keçirməkla Şərqi - İran körfəzine və Hind okeanına doğru hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.

Sovet Azərbaycanı 1941-ci ilin iyunundan alman faşizminə qarşı mühəribədə iştirak edib. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəh-

rəmanlıq nümunələri göstərib. Böyük Vətən müharibəsində Azərbaycan nefti de həllədici amillərdən olub. Bele ki, 1941-ci ilde Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, mühəribə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft mehsulları veriblər.

Ümummilli Liderin sözləri ilə desək: "Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan ikinci Dünya müharibəsində almanların işgalçılıq planında mühüm yer tuturdu. Onların niyyəti Bakı neftini alman şirkətlərinin sərəncamına

vermək idi."

C.Bəhramov qeyd etdi ki, ikinci Dünya müharibəsi xronoloji baxımdan üç dövрə bölündür: birinci dövr 1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyununa qədər, ikinci dövr 1942-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər, üçüncü dövr 1944-cü ilin yanvarından 1945-ci ilin 2 sentyabrına dək davam etmişdir. Mühəribənin ilk dövründə SSRİ təhlükəni özündən uzaqlaşdırmaq və ölkənin müdafiəsini gücləndirmək siyaseti yürüdürdü. Dünya ağalığı iddiasında olan faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətində hückum etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyun ayının 22-də bütün sərhəd boyu SSRİ üzərinə hücumu keçdi. Bununla da alman-Sovet müharibəsi başlandı. Faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. SSRİ isə hələ mühəribəyə tam hazır deyildi. Ölkədə arxayınlıq hökm süründü, üstəlik, mühəribə ərefəsində keçirilən kütlə-



vi-siyasi repressiyalar orduya böyük zərbə vurmaşdı. Sovet ordusunun komanda heyətindən 43 min nəfər repressiyaya məruz qalmışdı. Məhz bunlara və digər səbəblərə görə faşistlər ilk vaxtlar böyük qəlebelər qazandılar. Mühəribə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər. O dövrde Sovet İttifa-

qında hasil edilən neftin 70 fai-zindən çoxu respublikamızın pənyəna düşmüşdür. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da mühəribə teləbələrinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Bakı "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığıldı. Ümumən Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı.

Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, Sovet İttifaqı marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı K.Y.Jukov öz memuarında yazmışdı: "Bakı cəbhəni lazımlı olduğu qədər yanacaqla fasiləsiz olaraq təmin edirdi". Rus şairi S.Mixalkov isə bu münasibətlə yazırırdı: "Bakı nefti olmasaydı, heç bir tank, heç bir təyyarə yerindən tərəpənməzdi, ölkədə istehsal olunan külli miqdarda hərbi texnika dəmir yığnağı olardı və qələbə qazanılmazdı".

Cəbi Bəhramov qeyd etdi ki, azərbaycanlıların bu qədər böyük rəşadetine baxmayaraq, ikili standartlar ölkəmizdən heç vaxt yan keçməyib. Bir milyondan artıq qacqın və məcburi köçkünlərimizin hüquqları bu gün də tapdanmaqdadır.

 **Şəmsiyyə Əliqizi,
"İki sahil"**